

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
  
dos. Zaur Məmmədov  
" " 2025-ci il

Fənn sillabusu

**İxtisas:** 050706- Meşəçilik

**Fakültə:** Aqrar və mühəndislik

**Kafedra:** Aqrar elmləri

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** Ali bitkilərin sistematikası (Program Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.09.2024-cü il tarixli 3-29 (3-2-575 F nömrəli əmri ilə təsdiq edilmişdir.)

**Kodu:** İPF-B03

**Tədris ili:** I (2024-2025)

**Semestr:** II

**Tədris yükü:** Cəmi:40 saat. Auditoriyadan kənar 26 saat. Auditoriya saatı -14 (10 saat mühazirə, 4 saat laboratoriya)

**Tədris forması:** Qiyyabi

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 4 kredit

**Auditoriya N:** 203

**Saat:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** Ağayeva Məlahət Əli qızı, biologiya elmlər namizədi, dosent

**Məsləhət günləri və saatı:** III gün saat 14<sup>00</sup>-17<sup>00</sup>.

**E-mail ünvanı:** zooloq.60@mail.ru

**Kafedranın ünvanı:** Lənkəran ş., Fizuli küç. 70 ,

**III.Təsviyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər:**

**Əsas:**

1. Qasımov N.A., Əliyeva N.Ş., Tahirli S.M., Abdullayeva-İsmayılova S.M. Bitki anatomiyası, "Bakı Universiteti" nəşr., Bakı, 2010

2. Quliyev V.Ş., Bağırov C.M. Botanika (Bitkilərin anatomiya və morfolojiyası), Maarif nəşr. Bakı, 2000

3.Qasımov N. və b. Bitki anatomiyası.Bakı, 2008

4. Qasımov N.A. Bitki fiziologiyası "Bakı Universiteti"nəşr., Bakı, 2008

5. Г.Л.Билич, В.А.Крыжановский Биология полный курс. 2 том, Ботаника, 5-е изд., изво «Оникс», Москва 2009

**Əlavə:**

6. Tutayuq V. Bitki anatomiyası və morfolojiyası, Maarif nəşr. Bakı, 1967

7. Həsənov T.H., Əliyeva Z.N., Əliyeva N.Ş. Bitki hüceyrəsinin fiziologiyası, "Maarif" nəşr., Bakı 1986

8. Bünyatov İ. Bitki anatomiyası. Bakı, 1972

9.Tutayuq V.X.Botanikadan praktikum.Bakı, 1979

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən "Botanika" fənninin tədrisi vacibdir.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin məqsədi və təsviri:** Botanika fundamental elm sahəsidir. Müasir botanikanın əsas problemləri və inkişaf perspektivləri haqqında tələbələrin biliklənməsi, bitki örtüyündən səmərəli istifadə olunması və mühafizəsinin vacibliyini aşılanması;  
- bu istiqamətlərə elmi-metodiki cəhətdən düzgün yanaşan dünyagörüşün formalaşması və biologiya elminə marağın artırılması.

Botanika- elmi və tədqiqat sahələri haqqında məlumat, bitki hüceyrəsi, onların əmələ gətirdiyi toxumaların, orqanların anatomik quruluşu, müxtəlifliyi və həyat fəaliyyəti xüsusiyyətlərinin, bitki fiziologiyasının nəzəri və praktiki əhəmiyyətini, bitki organizmində gedən bütün əsas fizioloji proseslərin mexanizminin öyrədilməsi.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

1.Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində , 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 30 bal kollokvium, 20 bal laboratoriya dərslerində fəaliyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqikdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

**Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

- 91-100 bai- əla (A)
- 81-90 bal-çox yaxşı (B)
- 71-80 bal- yaxşı (C)
- 61-70 bal- kafi (D)
- 51-60 bal –qənaətbəxş (E)
- 51-baldan aşağı- qeyri-kafi (F)

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X.Təqvim planı. Mühazirə 10 saat , laboratoriya 4 saat Cəmi: 14 saat**

N	Mühazirə mövzuları	Saat	Tarix
1	2	3	4
1	<b>Mövzu №1.</b> Bitki sistematikası elminin tarixi, dövrlüyü və nisbiliyi <b>Plan:</b> <ul style="list-style-type: none"> <li>1. Bitki sistematikası orqanizmlərin biomüxtəlifliyi haqqında elmdir.</li> <li>2. Bitkilərin təbii sistemləri. Bitkilərin süni sistemləri.</li> <li>3. Bitki sistematikasında taksonomik vahidlər (kateqoriyalar).</li> <li>4. Növ haqqında anlayış. Fəsilə haqqında anlayış.</li> <li>5. Bitki sistematikasının iş üsulları</li> </ul> <b>Mənbə:</b> [1;2,3;4 ;6]	2	
2	<b>Mövzu № 2.</b> Ali bitkilərin ümumi xarakteristikası, təsnifatı, yayılması <b>Plan:</b> <ul style="list-style-type: none"> <li>1. Ali bitkilərin ümumi xarakteristikası.</li> <li>2. Ali bitkilərin təsnifat prinsipləri</li> <li>3. Ali bitkilərin təbiətdə və xalq təsərrüfatında rolu.</li> </ul> <b>Mənbə:</b> [1,2,3,4,5,7,8]	2	
3	<b>Mövzu № 3.</b> Ali sporlu bitkilər. <b>Plan:</b> <ul style="list-style-type: none"> <li>1. Mamirkimilər şobəsinin ümumi xarakteristikası</li> <li>2. Mamirkimilərdə nəsil növbələşməsi.</li> <li>3. Mamirkimilərin yayılması və əhəmiyyəti</li> <li>4. Mamirkimilər şobəsinin təsnifatı</li> <li>5. Qızıkimilərin ümumi xarakteristikası</li> <li>6. Qızıkimilərdə nəsil növbələşməsi</li> <li>7. Qızıkimilərin yayılması və əhəmiyyəti</li> <li>8. Qızıkimilər şobəsinin təsnifatı</li> </ul> <b>Mənbə:</b> [1,2,3,8]	2	
4.	<b>Mövzu № 4.</b> Ali toxumlu bitkilər <b>Plan:</b> <ul style="list-style-type: none"> <li>1. Çılpartoxumlular şobəsinin ümumi xarakteristikası</li> <li>2. Çılpaqtoxumlular şobəsinin təsnifatı</li> <li>3. Çılpaqtoxumlular şobəsinin əsas nümayəndələri və əhəmiyyəti</li> <li>4. Örtülütoxumlular şobəsinin ümumi xarakteristikası, mənşəyi</li> <li>5. Örtülütoxumlular şobəsinin təsnifatı</li> </ul> <b>Mənbə:</b> [1,3,4,5]	2	
5	<b>Mövzu№ 5.</b> Örtülütoxumlular şobəsinin təsnifatı <b>Plan:</b> <ul style="list-style-type: none"> <li>1. İkiləpəlilər sinfinin ümumi xarakteristikası.</li> <li>2. Mürekkebçiçəklilər fəsiləsinin ümumi xarakteristikası</li> <li>3. Paxlakimilər fəsiləsinin ümumi xarakteristikası</li> <li>4. Xaşxaşçiçəklilər fəsiləsinin ümumi xarakteristikası</li> <li>5. Gülcəklilər fəsiləsinin ümumi xarakteristikası</li> <li>6. Qaymaqcıçəklilər fəsiləsinin ümumi xarakteristikası</li> <li>7. Badımcançıçəklilər fəsiləsinin ümumi xarakteristikası</li> </ul>	2	

	8.Birləpəlilər sinfinin ümumi xarakteristikası 9.Zanbaqkimilər sırasının ümumi xarakteristikası. 10. Zambaqcıçəklilər fəsiləsinin ümumi xarakteristikası 11.Taxılçıçəklilər fəsiləsinin ümumi xarakteristikası. <b>Mənbə:</b> [1,2,3,4,5,6,7]		
	<b>Cəmi:</b>	10	

### Laboratoriya məşğələsi

s\s	Məşğələlərin mövzuları	saat	tarix
1	<b>Laboratoriya işi.1</b> Mamirkimilərin və qızıkimilərin ümumi xarakteristikası, yayılı-ması və nəsil növbələşməsi. <b>Qısa icmalı:</b> Erkək qızının preparatlarının mikroskopla müşahidəsi və əyani vəsait, herbari materiallarının nümayishi; Erkək qızının morfoloji və anatomik quruluşu, onları fərqləndirən xüsusiyyətlər. <b>Mənbə:</b> [1; 2;5;9]	2	
2	<b>Laboratoriya işi №2.</b> Gülçiçəklilər, xəşxaşçıçəklilər, paxlakimilər, xacılıqlılar, mürəkkəbçiçəklilər fəsilələrinə aid əyani vəsaitlər, herbari materialları <b>Qısa icmal:</b> vegetativ orqanlarının əsas xüsusiyyətləri, quruluşu. Fəsilələrin təsərrüfat əhəmiyyətli nümayəndələri. <b>Mənbə:</b> [9 ]	2	
	<b>Cəmi:</b>	4	

### XI. Fənn üzrə tələblər, tapşırıqlar:

- mikroskopdan istifadə etməyi, bitki nümunələri üzərində laboratoriya təcrübələrində müstəqil işləməyi, müxtəlif müvəqqəti və daimi preparatların hazırlanması;
- əsas bölmə və mövzular üzrə plan tərtib etməyi, mətn və şəkillər üzrə işləməyi, referat xarakterli müxtəlif qısa məlumatlar hazırlanması;
- İKT-dən və elektron resurslardan istifadə etməyi;
- müxtəlif kompüter proqramlarından istifadə etməklə müvafiq dərs mövzularına uyğun lazımı elektron dərs materiallarını, təqdimatları və prezentasiyaları hazırlanması.

### XII.Fənn üzrə təlim nəticələri:

- 1.Bitki sistematikasının yaranma tarixini, əsasları.Müasir sistematikanın vəzifələrini.Təsnifat, nomenklatura və filogenetika anlayışlarını bilməli.
- 2.Ali sporlu.Çılpaqtoxumlular.Örtülütoxumlular və ya çiçəkli bitkilər. Linneyin binar nomenklaturası
- 3.Bitkilərin sistematikası.
- 4.Taksonomik kateqoriyalar və taksonlar

### XIII.Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

### XIV.Kollokvium sualları:

- 1.Bitki sistematikası organizmlərin biomüxtəlifliyi haqqında elmdir.
- 2.Bitki sistematikasının iş üsulları
- 3.Ali bitkilərin ümumi xarakteristikası.
- 4.Ali bitkilərin təsnifat prinsipləri
- 5.Mamirkimilər şobəsinin ümumi xarakteristikası
- 6.Qızıkimilər şobəsinin ümumi xarakteristikası.
- 7.Mamirkimilərdə nəsil növbələşməsi.

8. İkiləpəlilər sinfinin ümumi xarakteristikası.
9. Çılpartoxunlular şöbəsinin ümumi xarakteristikası
10. Qıjıkimilərdə nəsil növbələşməsi

#### **XV. İmtahan sualları:**

1. Bitki sistematikası orqanizmlərin biomüxtəlifliyi haqqında elmdir.
2. Bitki sistematikasının iş üsulları
3. Bitkilərin təbii sistemləri. Bitkilərin süni sistemləri.
4. Bitki sistematikasında taksonomik vahidlər (kateqoriyalar).
5. Növ haqqında anlayış. Fəsilə haqqında anlayış.
6. Ali bitkilərin ümumi xarakteristikası.
7. Ali bitkilərin təsnifat prinsipləri
8. Mamırkimilər şöbəsinin ümumi xarakteristikası
9. Qıjıkimilər şöbəsinin ümumi xarakteristikası.
10. Mamırkimilər şöbəsinin təsnifatı
11. Mamırkimilərdə nəsil növbələşməsi.
12. Qıjıkimilərin yayılması və əhəmiyyəti
13. Qıjıkimilərdə nəsil növbələşməsi
14. Mamırkimilərin yayılması və əhəmiyyəti
15. Çılpartoxunlular şöbəsinin ümumi xarakteristikası
16. Çılpaqtoxumlular şöbəsinin təsnifatı
17. Örtülütoxumlular şöbəsinin ümumi xarakteristikası
18. Örtülütoxumlular şöbəsinin təsnifatı
19. İkiləpəlilər sinfinin ümumi xarakteristikası.
20. Badımcançıçəklilər fəsiləsinin ümumi xarakteristikası
21. Qaymaqcıçəklilər fəsiləsinin ümumi xarakteristikası
22. Gülçiçəklilər fəsiləsinin ümumi xarakteristikası
23. Xaşxaşçiçəklilər fəsiləsinin ümumi xarakteristikası
24. Paxlakimilər fəsiləsinin ümumi xarakteristikası
25. Mürəkkəbçiçəklilər fəsiləsinin ümumi xarakteristikası
26. Birləpəlilər sinfinin ümumi xarakteristikası
27. Zanbaqkimilər sırasının ümumi xarakteristikası
28. Zambaqcıçəklilər fəsiləsinin ümumi xarakteristikası
29. Taxılçiçəklilər fəsiləsinin ümumi xarakteristikası.
30. Çılpaqtoxumlular şöbəsinin əsas nümayəndələri və əhəmiyyəti

«Ali bitkilərin sistematikası» fənninin sillabusu **050706- Meşəcilik (qiyabi)** ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus «Aqrar elmlər» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il, protokol № 04).

Fənn müəllimi:  dos. M. O. Ağayeva

Kafedra müdürü :  dos. İ.C. Kərimov

